

**AZƏRBAYCAN
RESPUBLİKASININ
MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN
İPOTEKA FONDU**

Beynəlxalq Maliyyə Hesabatları Standartları
əsasında hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rayı
31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

MÜNDƏRİCAT

Səhifə

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ BARƏSİNĐƏ BƏYANAT	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2008-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Gəlir və xərclər hesabatı	4
Balans hesabatı	5
Xalis aktivlərdə baş verən dəyişikliklər üzrə hesabat	6
Pul vəsaitlərinin hərəkəti hesabatı	7
Maliyyə hesabatları üzrə qeydlər	8-23

**MALİYYƏ HESABTLARINIIN HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ BARƏSİNDE BƏYANAT
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Aşağıdakı bəyanat, müstəqil auditorların hesabatında auditorların 2-ci səhifədə göstərilmiş vəzifələr haqqında müdəddələrlə birgə oxunmalıdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (bundan sonra "Fond") maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditorlar arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədi daşıyır.

Fondun 31 dekabr 2008-ci il tarixdə başa çatmış il üzrə maliyyə durumunu, fəaliyyətinin nəticələrini, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərda baş verən dəyişiklikləri Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə Rəhbərlik məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, Rəhbərlik:


- Müvafiq mühasibat prinsiplərinin seçilməsi və mütemadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənarə çıxmaların açılması və maliyyə hesabatlarında izah edilməsi şərti ilə, BMHS-nin tətbiq edilməsinin bəyan olunması və
- Əgər yaxın gələcəkdə Fond işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimlilik prinsipi əsasında hazırlanması üzrə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Fond daxilində səmərəli daxili nəzarət sisteminin tərtib və tətbiq edilməsi və istifadəsinin təmin olunması;
- Fondun maliyyə hesabatlarının BMHS-na uyğun olaraq düzgün hazırlanması və Fondun maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil olunması;
- Mühasibat uçotunu Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək, Fondun aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Səxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları Fond tərəfindən 15 aprel 2009-cu il tarixində təsdiq edilmişdir.

Rəhbərlik adından:


Fəxri Kazimov
İcraçı Direktor

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası


Təranə Nuriyeva
Baş Mühasib

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

Bridge Plaza, 11th floor
6, Bakikhanov street
AZ1022, Baku
Azerbaijan
Tel: +994 (12) 404 51 52
Fax: +994 (12) 404 51 53

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduun Rəhbərliyinə:

Maliyyə hesabatları haqqında hesabat

Biz Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduun ("Fond") 31 dekabr 2008-ci il tarixinə təqdim edilən balans hesabatı və həmin tarixə tamamlanan il üzrə gəlir və xərclər hesabatı, xalis aktivlərdə baş verən dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkatı hesabatından, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılardır aiddir: maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya yanlışlıqdan qaynaqlanan əhəmiyyətli kənarlaşmaların qarşısını almaq məqsədilə daxili nəzarət sisteminin işlənilərini hazırlanması, qurulması və möhkəmləndirilməsi; müvafiq mühəsibat siyasetinin seçilməsi və tətbiq edilməsi; mövcud şərtlər əsasında məqbul mühəsibat təxminlərinin irəli sürülməsi.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz, apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün müvafiq prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun müləhizəsindən, eləcə də saxtakarlıq və ya səhvələr nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilərini hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasetinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyimizi bildirmək üçün kifayət qədər münasib əsas verir.



BAKER TILLY

Rəy

Bizim rəyimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Fondun 31 dekabr 2008-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkatını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Baker Tilly Azerbaijan


15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**GƏLİR VƏ XƏRCLƏR HESABATI
31 DEKABR 2008-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2008-ci il tarixində başa çatmış il	31 dekabr 2007-ci il tarixində başa çatmış il
İpoteka kreditləri üzrə faiz	6	1,044,487	636,406
Dövlət istiqrazları üzrə diskontlaşdırılmış faiz	6	253,940	560,745
Faiz gəlirləri		1,298,427	1,197,151
Əmək haqqı və işçilərə digər ödəniş və müavinətlər	8	(717,355)	(435,102)
Köhnəlmə və amortizasiya xərci	14,15	(95,944)	(49,003)
Haqq və komissiya xərcləri	7	(1,380)	(13,814)
Digər əməliyyat xərcləri	8	(355,725)	(326,593)
Cəmi əməliyyat xərcləri		(1,170,404)	(824,512)
Digər xərclər	9	(366)	(18,125)
Digər gəlirlər		1,684	1,761
ARMB-dan ayrılan vəsaitlərin amortizasiyası	10	14,289	12,861
Xalis digər gəlirlər (xərclər)		15,607	(3,503)
Hökumət ayırmalarından qabaq xalis gəlirlər		143,630	369,136
Dövlət bütçəsindən ayırmalar	10	22,000,000	20,000,000
Cəmi dövlət ayırmaları		22,000,000	20,000,000
Dövlət ayırmalarından sonra xalis gəlirlər		22,143,630	20,369,136

Rəhbərlik adından:


Fəxri Kazimov
İcraçı Direktor

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

8-23-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi
2-ci və 3-cü səhifələrdə verilir.


Təranə Nuriyeva
Baş Mühasib


15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**BALANS HESABATI
31 DEKABR 2008-Cİ İL TARİXİNƏ
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
AKTİVLƏR:			
Pul və pul vəsaiti ekvivalentləri	11	872,420	682,493
Xəzinədarlıq tərəfindən alınmış borc kağızları	12	7,994,312	-
İpoteka kreditləri	13	59,560,713	45,622,250
Bina və avadanlıqlar	14	326,031	384,091
Qeyri-maddi aktivlər	15	75,903	37,184
Digər aktivlər	16	57,498	47,138
CƏMİ AKTİVLƏR		<u>68,886,877</u>	<u>46,773,156</u>
ÖHDƏLİKLƏR VƏ XALIS AKTİVLƏR			
ÖHDƏLİKLƏR:			
Gələcək dövrün gəlirləri	17	49,220	63,509
Digər öhdəliklər	18	39,262	54,538
Ödənilməli vergilər		344	-
Cəmi öhdəliklər		<u>88,482</u>	<u>118,391</u>
XALIS AKTİVLƏR:			
Dövlət bütçəsindən ayırmaların cəmi hesablanmış məbləği	10	68,000,000	46,000,000
Digər bölüşdürülməmiş mənfəət		<u>798,395</u>	<u>654,765</u>
Cəmi xalis aktivlər		<u>68,798,395</u>	<u>46,654,765</u>
CƏMİ ÖHDƏLİKLƏR VƏ XALIS AKTİVLƏR		<u>68,886,877</u>	<u>46,773,156</u>

Rəhbərlik adından:


Fəxri Kazimov
İcraçı Direktor

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

8-23-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsinə təşkil edir. Müstəqil Auditorların rəyi
2-ci və 3-cü səhifələrdə verilir.


Təranə Nuriyeva
Baş Mühasib

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**XALIS AKTİVLƏRDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR ÜZRƏ HESABAT
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	Dövlət büdcəsindən ayırmaların hesablanmış məbləği	Digər bölüşdürülməmiş mənfəət	Cəmi xalis aktivlər
31 dekabr 2006-ci il		26,000,000	285,629	26,285,629
Dövlət bütçəsindən ayırmalar Ayırmalardan əvvəl xalis mənfəət	10	20,000,000 - -	- 369,136 -	20,000,000 369,136
31 dekabr 2007-ci il		46,000,000	654,765	46,654,765
Dövlət bütçəsindən ayırmalar Ayırmalardan əvvəl xalis mənfəət	10	22,000,000 - -	- 143,630 -	22,000,000 143,630
31 dekabr 2008-ci il		68,000,000	798,395	68,798,395

Rəhbərlik adından:


Fəxri Kazimov
İcraçı Direktor

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası


Təranə Nuriyeva
Baş Mühasib

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası


8-23-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Müstəqil Auditorların rəyi
2-ci və 3-cü səhifələrdə verilir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2008-ci il tarixində başa çatmış il	31 dekabr 2007-ci il tarixində başa çatmış il
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış faiz	1,014,876	572,560	
Alınmış diskontlaşdırılmış faiz	72,910	873,292	
İpoteka kreditlərinin yenidən maliyyələşdirilməsi	(13,888,160)	(44,304,599)	
Ödənilmiş haqlar və komisyon xərclər	7 (1,380)	(13,814)	
Ödənilmiş əmək haqqı və sosial ayırmalar	(609,280)	(346,135)	
Diger ödənilmiş əməliyyat xərcləri	(514,830)	(389,746)	
Əməliyyat fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	(13,925,864)	(43,608,442)	
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Əmlak, qurğu və avadanlıqların alınması	(26,222)	(277,268)	
Qeyri-maddi aktivlərin alınması üçün xərclər	(44,704)	(18,701)	
Qiymətli kağızların (satışı)/alınması	(7,813,283)	24,561,990	
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin xalis (məxarici)/mədaxili	(7,884,209)	24,266,021	
MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Dövlət bütçesindən ayırmalar	22,000,000	20,000,000	
ARMB-dan ayırmalar	-	-	
Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin xalis mədaxili	22,000,000	20,000,000	
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTİ ÜZRƏ XALIS ARTMA	189,927	657,579	
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	11 682,493	24,914	
PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	11 <u>872,420</u>	<u>682,493</u>	

Rəhbərlik adından:


Fəxri Kazimov
İcraçı Direktor

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

8-23-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsinə təşkil edir. Müstəqil Auditorların rəyi
2-ci və 3-cü səhifələrdə verilir.


Təranə Nuriyeva
Baş Mühasib

15 aprel 2009-cu il
Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNƏ BAŞA ÇATMIŞ İL ÜÇÜN

1. GİRİŞ

Təşkilat və onun əsas fəaliyyəti

Azərbaycan Respublikasının Mərkəzi Bankı ("ARMB") nəzdində Azərbaycan İpoteka Fondu Azərbaycan Respublikası Prezidentinin 299 sayılı 16 sentyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Fərmanına müvafiq olaraq yaradılmışdır. Prezidentin 339 sayılı 22 dekabr 2005-ci il tarixli Fərmani ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə təsdiq edilmişdir.

Fondun əsas məqsədi Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə, uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.

Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilənməsi ilə məşğul olmur. İpoteka kreditləri ARMB tərəfindən təsdiq edilmiş siyahıya daxil olan müvəkkil kredit təşkilatları tərəfindən verilir.

Hüquqi ünvan və fəaliyyət yeri

Fondun hüquqi ünvanı Rəşid Behbudov küçəsi 32, Bakı AZ1014, Azərbaycan Respublikasıdır.

Fondun fəaliyyət göstərdiyi ünvan Q. Quliyev küçəsi 8, Bakı AZ1010, Azərbaycan Respublikasıdır.

2. TƏQDİMATIN ƏSASLARI

Mühasibat uçotunun əsas prinsipləri

Fondun maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən təsdiq edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) və Beynəlxalq Maliyyə Standartlarına Şəhərlər Komitəsi ("BMHSŞK") tərəfindən təqdim edilmiş təfsir qaydalarına müvafiq qaydada tərtib edilmişdir.

Əgər başqa valyuta göstərilməyibsə, qeyd olunan maliyyə hesabatları Azərbaycan Manatında ("AZN") hazırlanmışdır. Müyyən maliyyə alətlərinin ədalətli dəyərinin ölçüləməsi istisna olmaqla, maliyyə hesabatları balans dəyəri əsasında hesabat qaydasına müvafiq olaraq tərtib olunmuşdur. Fəaliyyətin Azərbaycan Respublikasında aparılması səbəbindən, Fondun əməliyyatlarının uçotu Azərbaycan Manatında aparılır. Fond mühasibat uçotunu Azərbaycan Respublikasında qəbul edilmiş qanunlara uyğun aparır. Bu maliyyə hesabatları qanunvericilik əsasında aparılan mühasibat uçotuna müvafiq qaydada tərtib olunmuşdur və BMHS tələblərinə uyğunlaşdırılmışdır. Bu dəyişikliklər sirasına baş əqdələrin iqtisadi mahiyyətini əks etdirmək üçün yenidən təsnifatlaşdırılmalar, o cümlədən müvafiq maliyyə hesabatlarının bəndləri üzrə müəyyən aktiv və passivlərin, gəlir və xərclərin yenidən təsnifatlaşdırılması da daxildir.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

Əsas ehtimallar

BMHS əsasında maliyyə hesabatlarının tətib olunması rəhbərlikdən hesabatlarda qeyd edilmiş məbləğlərə təsir göstərən ehtimal və təxminləri tələb edir. Belə ehtimal və təxminlər maliyyə hesabatlarının tarixi üçün Fondun rəhbərliyinin istifadəsində olan məlumatə əsaslanır. Bu səbəbdən, faktiki rəqəmlər həmin ehtimal və təxminlərdən fərqlənə bilər. Xüsusi ilə həssas ehtimallar sırasına aid edilə bilən itkilər üçün ehtiyatlar və maliyyə instrumentlərinin ədalətli dəyəri aid olur.

Rezident banklara yenidən maliyyələşdirilən kreditlər amortizasiya edilmiş dəyərdən öhdəliklərin yerinə yetirilməməsi halları üçün yaradılmış ehtiyatların çıxılması ilə hesablanır. Öhdəliklərin yerinə yetirilməməsi üçün ehtiyatların hesablanması xeyli dərəcədə mülahizənin istifadəsini tələb edir. Fond tərəfindən öhdəliklərin yerinə yetirilməməsi halları üzrə ehtiyatların taxminləşdirilməsi rəhbərliyin mülahizəsinə əsasən Fondun kredit portfeli ilə əlaqədar itkilərin kompensasiya olunmasına kifayət edən balans göstəricilərinə nail olmaq məqsədi ilə aparılır. Öhdəliklərin yerinə yetirilməməsi hallarının aid olduğu kreditlər üzrə ehtiyatların hesablanması aktivin silinməsi ehtimalına və həmin silinmenin tərədəcəyi təxmini itkilərə əsaslanır. Bu qərarlar rəhbərlik tərəfindən istifadə olunan mülahizə ilə dəstaklanır.

Fond tərəfindən kreditlər üzrə ehtiyat ayırmalarına aid olan mühasibat uçotu qeydləri aşağıda qeyd edilmiş səbəblərdən təxminlərdən qeyri-müəyyənliyinin mənbələri hesab olunur: (i) nəzərə alaraq ki, gələcək müddətlər üçün öhdəliklərin yerinə yetirilməsi üzrə ödənişlərin məbləği və öhdəliklərin yerinə yetirilməməsi hallarının aid olduğu kreditlər üzrə itkilərin qiymətləndirilməsi dövrdən asılı olaraq xeyli fərqli ola bilər, və (ii) Fondun təxmin etdiyi və ehtiyat ayırmalarında nəzərə alınan təxmini itkilər ilə Fondun ehtiyat ayırmaları üzrə faktiki itkilər xeyli fərqlənə bilər ki, bu fərqli kəskin olduğu halda, gəlir barəsində hesabata və balansa köklü təsir göstərə bilər. Fondun təxminləşdirilən itkilər barəsində ehtimalları keçmişdəki fəaliyyətin nəticələrinə, keçmişdə müştərilər tərəfindən öhdəliklərin yerinə yetirilməsinə, son kredit portfelinin keyfiyyətinə və ümumi iqtisadi duruma əsaslanır və bunlar mütləq olaraq gələcək itkilərə işarə etmir.

3. MÜHASİBAT UÇOTU QAYDALARININ ƏSAS ŞƏRTLƏRİ

Əsas hesabat və qiymətləndirmə şərtləri

Fond tərəfindən maliyyə aktivləri və passivləri Fond instrument üzrə müqavilə öhdəliyinə tərəf olarkən balansa daxil edilir. Bir qayda olaraq, maliyyə aktivləri və passivlərinin alqı - satqısı ödəniş tarixi üçün uçot prinsipi əsasında hesaba alınır. Sonradan əqd tarixi ilə ödəniş tarixi arasında olan müddət ərzində ədalətli dəyər üzrə qiymətləndiriləcək instrumentlərin standart şəkildə alqı - satqısı satın alınmış instrumentlərə şamil edilən qaydada hesaba alınır.

Gəlir və xərclər hesabati vasitəsilə ədalətli dəyərdə tanınan maliyyə alətləri istisna olmaqla, bütün digər maliyyə aktivləri və passivləri ilkin olaraq ədalətli dəyərlər ölçülür və bu alətlərin alınması və ya buraxılması ilə birbaşa bağlı olan xərclər onun balans dəyərinə əlavə edilir. Sonrakı dövrlərdə bu alətlərin dəyərinin yenidən ölçülməsi ilə bağlı mühasibat prinsipləri aşağıda öz əksini tapır.

Pul və pul vəsaiti ekvivalentləri

Pul və pul vəsaiti ekvivalentləri məlum olan nağd vəsaitlərlə dərhal köçürülsə bilən bəndləri təşkil edir və onların dəyəri üzrə dəyişikliklər riski kiçikdir. Məcburi ehtiyat xüsusiyyəti daşıyan vəsaitlərə aid olan məbləğlər pul və pul vəsaiti ekvivalentləri kateqoriyasına daxil olmur. Pul və pul vəsaiti ekvivalentləri amortizasiya edilmiş dəyər ilə uçota alınır.

Xəzinədarlıq tərəfindən alınmış borc kağızları

Fond tərəfindən Maliyyə Nazirliyinin bir il və ya daha az müddət üçün buraxılmış borc güzəşti qiymətləri kağızları alınır. Bu istiqrazlar diskontlaşdırılmış şəkildə tanınır, onlara faiz hesablanır və nominal dərəcə üzrə maliyyə hesabatlarında əks olunur. Onlar satınalma qiyməti ilə sonradan amortizasiya edilmiş dəyər əsasında uçota alınır.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

İpoteka kreditləri

İpoteka kreditləri qeyri-törəmə aktivlərdir və qəti olaraq müəyyən edilmiş və ya hansısa şərtlər əsasında müəyyən edilə biləcək ödənişləri daşıyırlar, və maliyyə aktivlərinin digər kateqoriyaları üzrə təsnifatlaşdırılanlar istisna olmaqla, aktiv bazara çıxarılırlar. Onlar o halda yaranır ki, Fond, adları rəsmi siyahıda olan kredit təşkilatları tərəfindən daşınmaz əmlakın alınması məqsədi ilə son borc alanlara təqdim edilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini aparsın. Fond tərəfindən təqdim edilən kreditlər ilk mərhələdə ədalətli dəyər üstəgəl müvafiq əqd xərcləri üzrə uçota alınır. Təqdim edilən ödənişin ədalətli dəyəri kreditin ədalətli dəyərinə bərabər olmazsa, misal üçün, kredit bazarda mövcud olan faiz dərəcələrindən az olan dərəcələr ilə təqdim olunarsa, təqdim edilmiş ödənişin ədalətli dəyəri ilə kreditin ədalətli dəyəri arasında olan fərq kreditin ilk uçotu zamanı zərər kimi qəbul olunur və həmin zərərin mahiyyətinə əsasən gəlir və xərclər haqqında hesabatda qeyd aparılır. Sonradan, kreditlərin faktiki uçotu faiz dərəcəsi metodu ilə amortizasiya edilmiş dəyər əsasında aparılır. Fond tərəfindən ipoteka kreditlərinin uçotu zamanı öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olan itkilər üçün hər hansı ayırmalar nəzərə alınmır.

Amortizasiya edilmiş dəyər ilə uçota alınan maliyyə aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranan zərər

Fond maliyyə aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərəri o halda uçota alır ki, maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair ədalətli sübutlar olsun. Həmin zərər balans dəyəri ilə gələcək dövrlerin pul gəlirinin cari dəyəri, o cümlədən zəmanət və təminatlardan alınma bilən məbləğlər arasında olan fərq kimi qiymətləndirilir və amortizasiya edilmiş dəyər ilə uçota alınan maliyyə aktivləri üzrə maliyyə aktivinin əvvəlki real faiz dərəcəsi ilə diskontlaşdırılır. Sonrakı dövrdə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərərin məbləği azalarsa və azalmanın ədalətli surətdə zərərin uçota alınmasından sonrakı müddətə aid etmək mümkün olarsa, əvvəlki dövrün zərər üzrə ucotuna yenidən baxılır. Qalıq dəyəri ilə uçota alınan maliyyə aktivləri üçün, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərər maliyyə aktivinin balans dəyəri ilə gələcək dövrlerin pul gəlirinin cari dəyəri arasında olan fərq kimi qiymətləndirilir və ona bənzər maliyyə aktiv üzrə gəlinin hazırkı bazar dərəcəsi ilə diskontlaşdırılır. Belə zərərlərə yenidən baxılmır.

Öhdəliklərin yerinə yetirilməməsi nəticəsində zərərin yaranmasının müəyyən ediləsi riskli aktivlərin təhlilinə əsaslanır və rəhbərliyin mülahizəsinə əsasən, zərəri kompensasiya etmək üçün tələb olunan məbləği eks etdirir. Ayırmalar özlüyündə əhəmiyyətli olan maliyyə aktivlərinin riskli aktivləri üzrə fərdi qiymətləndirmə, özlüyündə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün isə fərdi və ya məcmu qiymətləndirmə əsasında müəyyənləşdirilir.

Öhdəliklərin yerinə yetirilməməsindən yaranan zərərdə dəyişiklik mənşətə aid edilir və öhdəliklərin yerinə yetirilməməsindən yaranan ümumi zərər balansa aktivlərdən çıxılır. Öhdəliklərin yerinə yetirilməməsindən zərərin yaranması barəsində qərara gəlmək üçün Fondun ədalətli sübut hesab etdikləri amillər siyahısına borclunun və ya emitentin likvidliyi, iflasa uğraması, biznes və maliyyə riskləri, bənzər maliyyə aktivləri üzrə dəyişikliklərin səviyyəsi və tendensiyası, ölkədaxili və yeri iqtisadi mühit və şərait, və təminat və zəmanətlərin ədalətli dəyəri daxildir. Bu və digər amillər ayrı-ayrılıqda və ya birlikdə maliyyə aktiv və ya maliyyə aktivləri qrupu üzrə öhdəliklərin yerinə yetirilməməsindən zərərin yaranmasına dair kifayət qədər məntiqli sübutu təqdim edir.

Fond amortizasiya olunmuş maya dəyəri üzrə ölçülən aktivlər üçün ehtimal olunan itkilər üzrə ehtiyat hesabı yaradır, maya dəyəri üzrə ölçülən aktivlər üçün isə birbaşa silinmə üsulundan istifadə edir. Qeyd etmək lazımdır ki, itkilərin toxmin edilməsi müəyyən qədər subyektivlik daşıyır. Müəyyən dövrlərdə Fondun faktiki uğradığı zərərlərin yaradılan ehtiyat məbləğindən fərqli olmasının mümkünliyinə baxmayaraq, ehtiyatın mümkün olan zərərləri qarşılamaq üçün kifayət olması əsasən rəhbərliyin qərarıdır.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

Bina, avadanlıq və qeyri-maddi aktivlər

Bina, avadanlıq və qeyri-maddi aktivlər hesablanmış köhnəlmə və öhdəliklərin yerinə yetirilməməsi nticəsində qəbul edilmiş hər hansı itkişlər çıxıldığdan sonra qalan ilkin dəyər əsasında uçota alınır. Köhnəlmə bina, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyəri ilə hesaba alınır və aktivlərin istismar müddəti ərzində onların silinməsi üçün istifadə olunur. Köhnəlmə aşağıda qeyd olunan illik faizlər üzrə proporsional qaydada hesablanır:

	İllərin sayı
Kompüter və avadanlıqlar	4
Mebel və qurğular	4-5
Nəqliyyat vasitələri	5
Qeyri-maddi aktivlər	3-10

Bina, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyəri hər bir balans tarixində təhlil olunur, onların kompensasiya edilə bilən məbləğdən artıq məbləğ ilə uçota alınır – alınmaması müəyyən olunur və balans dəyəri həmin təxmin olunan kompensasiya edilə bilən məbləğdən artıq olduqda, aktiv onun kompensasiya edilən məbləğinə qədər silinir.

Vergilər

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, ARMB və onun funksional təşkilatları vergilərdən azaddır və müvafiq olaraq Fond mənfəət vergisi üzrə hər hansı aktiv və ya passivləri qəbul etmir. Azərbaycanın vergi qanunvericiliyinin müddəaları bəzi hallarda ziddiyət taşkil edir və bir neçə yolla təfsir oluna bilər, bu da, Azərbaycanın vergi orqanlarına imkan verir ki, həmin müddəələrə özlərinin mövqeyinə əsasən qərar çıxarsınlar. Təcrübədə, Azərbaycanın vergi orqanları çox zaman vergi qanunvericiliyini vergi ödəyicilərinin xeyrinə təfsir etmirlər və bu da vergi ödəyicilərini möhkəməyə müraciət edib mövqelərini qorumağa məcbur edir. Qeyd edilməlidir ki, Azərbaycanın vergi orqanları möhkəmələr tərəfindən tərif edilmiş “əsəssiz vergi imtiyazı”, “əqdin əsas kommersiya məqsədi” prinsiplərindən və “əqdin kommersiya məqsədi (mahiyəti)” məfhumundan istifadə edirlər.

Dövlət bütçəsində ayırmalar

Dövlət qrantları, təyin edilmiş əlaqəli xərclərin sistematik olaraq əvəzləşdirməsinə uyğunlaşdırmaq üçün lazım olan müddət üzrə gəlir kimi tanınır.

Əsas şərtləri Fond tərəfində alınması, tikilməsi və ya digər uzunmüddətli aktivlərin əldə edilməsi olan, dövlət qrantları, ədalətli dəyərdə pul olmayan qrantlar da daxil olmaqla, balans hesabatında qanti təxirə salınmış gəlir kimi formalasın sistematik və səmərəli əsasda aktivin fəaliyyət ömrü üzrə tanınır, qeyd edilir.

Digər dövlət qrantları təyin edilmiş əlaqəli xərclərin sistematik olaraq əvəzləşdirəsi üzrə uyğunlaşmaq üçün lazım olan müddət ərzində gəlir kimi tanınır. Artıq baş vermiş xərcləri və ya zərərləri əvəz etmək və ya gələcək xərclərə aid olmayan Fonda təcili maddi yardım göstərmək məqsədilə alınan hökumət qrantları alınan müddət üzrə mənfəət və zərər hesabatında tanınır.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

Gəlir və xərclərin uçotu

Faiz gəliri və xərcləri real faiz dərəcəsi metodundan istifadə etməklə hesablama metodu ilə uçota alınır. Real faiz dərəcəsi metodu dedikdə, müvafiq dövr üçün maliyyə aktivinin və ya maliyyə passivinin amortizasiya edilmiş dəyərinin hesablanması və faiz gəliri və ya faiz xərclərinin müvafiq müddət üzrə bölüşdürülməsi nəzərdə tutulur. Real faiz dərəcəsi gələcək dövrlər üçün təxminləşdirilən pul ödənişləri və ya gəlirlərin maliyyə instrumentinin nəzərdə tutulan istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya maliyyə passivinin xalis balans dəyəri üzrə daqiqliklə diskontlaşdırın dərəcə nəzərdə tutulur.

Maliyyə aktiv öhdəliklərin yerinə yetirilməsi nəticəsində baş verən itkilerin nəticəsi olaraq silinərsə, faiz gəliri sonradan öhdəliklərin yerinə yetirilməsi nəticəsində baş verən itkilerin hesablanması məqsədi ilə gələcək dövrlərin pul hərkətini diskontlaşdırmaq üçün istifadə edilən faiz dərəcəsi əsasında hesaba alınır. Ədalətli dəyərlə eks etdirilən aktiv üzrə qazanılmış faiz, sair gəliri ümumi uçota alınır.

Maliyyə aktivləri və passivlərinin əvəzləşdirilməsi

Fond müvafiq məbləğləri əvəzləşdirmək üçün qanuni hüquqa malik olduqda, və eləcə də xalis dəyər əsasında ödəniş aparmaq, yaxud da ki, aktiv satmaq və eyni zamanda passivi ödəmək niyyətində olduğu hallar, maliyyə aktivləri və passivlərinin əvəzləşdirilməsi aparılır və onlar xalis dəyər ilə balansa qeyd olunur. Uçotun ləğvi cavab verməyən maliyyə aktivinin köçürülməsini hesaba alarkən, Fond köçürürlən aktiv və müvafiq passivi əvəzləşdirmir.

4. YENİ VƏ YA YENİDƏN İSLƏNMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR ŞƏRHİLERİN TƏTBİQİ

Cari ildə Fond Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSS) və BMUSS-nin Beynəlxalq Maliyyə Hesabatlari Şərhəri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Fondun fəaliyyəti üçün münasib olan, 1 yanvar 2008-ci ildən etibarən hesabat müddətlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərhəri qəbul etmişdir.

BMHS 8, “Əməliyyat seqmentləri”. Bu maliyyə hesabatları hazırlanarkən aşağıda qeyd olunan, Fonda aid Standart və təfsirlər qəbul edilmişdir, lakin bu maliyyə hesabatlarının məqsədləri üçün qüvvəyə minməmişdir: 1 yanvar 2009-cu il tarixindən etibarən, yeni BMHS 8, “Əməliyyat seqmentləri” BMUS 14 “Əməliyyat seqmentləri”-ni əvəz edəcək. Hazırda rəhbərlik gələcək müddət üçün bu yeni və yenidən işlənmiş Standartların qəbulunun təsirini qiymətləndirir. Fond ehtimal edir ki, digər yeni Standart və Təfsirlər Fondun maliyyə hesabatlarına hər hansı əhəmiyyətli maliyyə təsirini göstərməyəcək.

Digər yeni standartlar və şərhlər

Fond 1 yanvar 2008-ci il tarixindən qüvvəyə minmiş digər yeni standartları və ya şərhəri qəbul etmişdir:

- BMHŞK 12, *Konsessiya xidmətlərinin razılışdırılması* (1 yanvar 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- BMHŞK 13, *Müştəri Loyallıq Proqramları* (iyun 2007-ci il tarixində dərc edilmişdir; 1 iyul 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); və ya
- BMHŞK 14, BMS 19, *Konkret Aktivlər üzrə Limit, Minimum Maliyyələşdirmə Tələbləri və onların Qarşılıqlı Əlaqəsi* (1 yanvar 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və şərhlər Fondun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

5. MÜHASİBAT UÇOTU ÜZRƏ YENİLİKLƏR

Fondun 1 yanvar 2009-cu il tarixindən və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün məcburi xarakter daşıyan və ya Fond tərəfindən əvvəllər qəbul edilməyən bəzi yeni standartlar və onlara dair şəhərlər dərc olunmuşdur:

BMHS 1, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının ilk dəfə tətbiqi (1 yanvar 2009-cu il tarixindən başlanan dövrənən BMHS tətbiq eləməyi başlayan müəssisələr üçün). BMHS 1 yeni versiyası əvvəlki versiyanın mahiyyətini saxlayan, lakin strukturunda dəyişdirilmiş versiyadır. Düzəliş ilk dəfə tətbiqdə investisiya dəyərinə addır.

Hecinq üzrə qəbul edilmiş Maddələr (BMUS 39 Maliyyə alətləri: Tanınma və ölçülmə standartına 31 iyul tarixli düzəlişlər). Bu düzəlişlər 1 yanvar 2009-cu il tarixindən etibarən qüvvədədir. Bu düzəlişlər hecinq mühəsibatlılığı üzrə iki məsələyə aydınlıq götərir:

- inflyasiyanın tam və ya qismən hecinq riski yaranan faktor kimi təyin edilməsi; və
- opsiyalarla hecinq.

BMHS 8, “Əməliyyat seqmentləri” (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu Standart borc və ya pay alətləri açıq bazarda alımb-satılan təşkilatlara, elecə də açıq bazarda her hansı növ alətlərin yerləşdirilməsi ilə əlaqədar maliyyə hesabatlarının tənzimləyici orqanlara təqdim edən və ya təqdim etməyi planlaşdırıran müəssisələrə tətbiq edilir. BMHS 8 müəssisələrin öz əməliyyat seqmentləri haqqında maliyyə və təsviri məlumatları açıqlamasını tələb edir və müəssisələrin bu cür məlumatı öz maliyyə hesabatlarında açıqlama qaydasını eks etdirir. Hazırda Fond bu Standartın onun maliyyə hesabatlarında seqment haqqında məlumatların açıqlanmasına göstərəcəyi təsiri qiymətləndirir.

Vaxtından əvvəl ödənilmək hüququna malik olan maliyyə alətləri və ləğvətmə zamanı yaranan öhdəliklər – BMS 32 və BMS 1 Əlavə (1 yanvar 2009-cu il tarixindən qüvvəyə minir). Bu Əlavə, maliyyə öhdəliyi anlayışına cavab verən bəzi maliyyə alətlərinin kapital kimi təsnifləşdirilməsini tələb edir. Hazırda Fond bu Əlavənin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMS 23, Borc vəsaitləri üzrə xərclər (2007-ci ilin mart ayında yenidən işlənmişdir; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMS 23, 2007-ci ilin mart ayında dərc edilmişdir. Bu Standarta edilmiş əsas dayışıklık istifadəsi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırılmalıdır. Yenidən işlənmiş Standart kapitallaşdırılmaya başlanma tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Fond yenidən işlənmiş Standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMS 1, Maliyyə Hesabatlarının Təqdimatı (2007-ci ilin sentyabr ayında yenidən işlənmişdir; 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). BMS 1 üzrə əsas dayışıklık mənfiət və zərər hesabatının ətraflı mənfiət və zərər hesabatı ilə əvəz edilməsidir. Bu hesabata həmcinin səhmdar kapitalında qeyri-sahibkarların iştirak paylarındakı bütün dəyişikliklər (məsələn, satılıklı maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi) daxildir. Alternativ olaraq, müəssisələr iki hesabat təqdim edə biləcəklər: ayrıca mənfiət və zərər hesabatı və ətraflı mənfiət və zərər hesabatı. Yenidən işlənmiş BMS 1 maliyyə vəziyyəti haqqında hesabatın (balans hesabatı) müqayisəli məlumatların hazırlanıldığı ən son dövrün başlangıcında tərtib edilməsinə dair tələbi açıqlayır və yenidən təsnifləşdirmə, uçot siyasetində dəyişikliklər və ya səhvlərin düzəldilmesi ilə bağlı hər dəfə müqayisəli məlumatı yeniləşdirərək, müəssisə bu müddət üzrə müqayisəli məlumatı təqdim edir. Fond hesab edir ki, yenidən işlənmiş BMS 1 onun maliyyə hesabatlarının təqdimatına təsir göstərəcək, lakin konkret əməliyyatların və ya qalıqların tanınması və ya ölçülməsinə heç bir təsir göstərməyəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

BMS 27, Konsolidasiya Edilmiş və Konsolidasiya Edilməmiş Hesabatlar (yanvar, 2008-ci ildə yenidən işlənmişdir; **1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir**). Yenidən işlənmiş BMS 27 şirkətdən ümumi galirlərin baş müəssisə sahiblərinə və nəzarət olunmayan pay sahiblərinə (bundan əvvəl “azlığın payı”) aid edilməsini tələb edir (hətta nəzarət olunmayan pay üzrə nəticələrin kəsir olduğu təqdirdə). Qüvvədə olan standart əksər hallarda artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb edir. Bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyəcək dəyişikliklər səhm alətləri üzrə əməliyyatlar kimi uçota alınsın. Standart həmçinin törəmə müəssisə üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və zərərin müəssisə tərəfindən qiymətləndiriləcək müəyyənləşdir. Nəzarətin itirildiyi tarixdə keçmiş törəmə müəssisədə saxlanılmış investisiyalar ədalətli dəyərlərə ölçülməlidir. Hazırda Fond yenidən işlənmiş Standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Hüquqların Verilməsi və Ləğv Edilməsi Şərtləri — BMHS 2-yə Əlavə, Pay Əsasında Ödənişlər (2008-ci ilin yanvar ayında buraxılmışdır; **1 yanvar 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir)**. Bu əlavədə yalnız xidmət şərtlərinin və icra şərtlərinin hüquqların verilməsi və ləğv edilməsi şərtləri olması müəyyən edilir. Pay əsasında ödənişlərin digər xüsusiyyətləri hüquqların verilməsi və ləğv ediləcək şərtlərinə aid deyil. Bu əlavə, müəssisənin və ya digər tərəflərin ləğv edilməsinin eyni uçot qaydası ilə aparılması müəyyənləşdir. Hazırda Fond yenidən işlənmiş Standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

BMHS 3, Müəssisələrin Birləşməsi (2008-ci ilin yanvar ayında yenidən işlənmişdir; alqı tarixi 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün başlangıcı və ya sonra olan müəssisələrin birləşməsi üçün qüvvəyə minir). Yenidən işlənmiş BMHS 3 müəssisələrə mövcud BMHS 3 əsəru (alıcıının əldə edilmiş müəssisənin identifikasiya edilə bilən xalis aktivlərində proporsional payı) və ya ABŞ ÜQMP-də olduğu kimi, eyni üsuldan (ədalətli dəyərlər) istifadə etməklə nəzarət olunmayan iştirak paylarının qiymətləndirilməsi imkanı verir. Yenidən işlənmiş BMHS 3 müəssisələrin birləşməsindən alqı metodunun tətbiqi üzrə daha ətraflı məlumat verir. Qudvilə aid olan hissənin hesablanması məqsadıla, hər bir mərhələli alqı prosesində bütün aktiv və öhdəliklərin ədalətli dəyərlərə qiymətləndirilməsi tələbi hesabatdan çıxarılmışdır. Bundan sonra qudvil, alqı tarixində alqıdan əvvəl şirkətdəki hər hansı investisiyanın ədalətli dəyəri, ödənilmiş məbləğ və əldə edilmiş xalis aktivlər arasında fərq kimi uçota alınacaqdır. Alqı ilə bağlı xərcələr müəssisələrin birləşməsi əməliyyatından ayrıca tanınacaq və qudvil kimi yox, xərc kimi uçota alınacaqdır. Alıcı şirkət, alqı tarixində alqı ilə bağlı hər hansı şərti məbləğ üzrə öhdəliyi alqı tarixində uçota almalıdır. Alqı tarixindən sonra bu öhdəliyin dəyərindəki dəyişikliklər qudvilin təshih edilməsi yolu ilə deyil, tətbiq edilən digər BMHS-lərə uyğun olaraq uçota alınacaqdır. Yenidən işlənmiş BMHS 3 yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin birləşməsini və təkcə müqavilə əsasında həyata keçirilmiş müəssisələrin birləşməsini əhatə edir. Hazırda Fond yenidən işlənmiş Standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Digər yeni standartlar və şərhlər

Fond tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilməmişdir:

- **BMHŞK 15 Daşınmaz əmlakın tikilməsi üzrə sazişlər** (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- **BMHŞK 16 Xarici əməliyyatlarda xalis investisiyaların heçin olunması** (1 oktyabr 2008-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
- **BMHŞK 17 Qeyri-monetary aktivlərin sahibkarlara paylanması** (1 iyun 2009-cu il tarixindən qüvvəyə minir).

Yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və şərhlər Fondun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

6. FAİZ GƏLİRLƏRİ

Azərbaycan Manati ilə

	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2007-ci il tarixində başa çatmış il üzrə
--	---	---

Faiz gəlirinin tərkib hissələri:

İpoteka kreditləri üzrə faiz	1,044,487	636,406
Dövlət istiqrazları üzrə diskont məbləği	253,940	560,745
Cəmi faiz gəliri	1,298,427	1,197,151

**Amortizasiya edilmiş dəyər üzrə uçota alınan maliyyə aktivləri üzrə
faiz gəlirinin tərkib hissələri:**

İpoteka kreditləri üzrə faiz	1,044,487	636,406
Dövlət istiqrazları üzrə diskont məbləği	253,940	560,745
Amortizasiya edilmiş dəyər üzrə uçota alınan maliyyə aktivləri üzrə cəmi faiz gəliri	1,298,427	1,197,151

7. KOMİSSİYA XƏRCLƏRİ

31 dekabr 2008-ci il tarixinə 1,380 AZN (2007-ci il üzrə: 13,814 AZN) məbləğində komissiya xərcləri Bakı Fond Birjası vasitəsi ilə xəzinədarlıq tərəfindən buraxılan borc qiymətli kağızlarının alınmasından yaranan broker komissiyası xərcləri olmuşdur.

8. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

Azərbaycan Manati ilə

	31 dekabr 2008-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2007-ci il tarixində başa çatmış il üzrə
--	---	---

Əmək haqları
Vahidləşdirilmiş sosial vergilər
İşçilər ilə əlaqədar olan digər xərclər*

565,421	318,892
121,227	73,553
30,707	42,657

İşçilərə aid olan xərclərin cəmi

717,355	435,102
---------	---------

İcarə haqqı	167,442	139,535
Peşəkar xidmətlər	35,400	55,400
Mühafizə xərcləri	29,948	14,616
Ofis malları	28,154	34,106
Ezaminiyyət xərcləri	22,248	27,434
Rabitə xərcləri	14,494	10,534
Əmlak, qurğu və avadanlıqlara texniki xidmət	14,323	11,291
Nümayəndəlik xərcləri	13,294	10,228
Kommunal xidmət xərcləri	7,726	5,538
Sığorta xərcləri	5,511	4,996
Program təminatı xərcləri	2,596	-
Mənfəət vergisi istisna olmaqla, vergilər	79	112
Digər xərclər	14,510	12,803

Digər əməliyyat xərcləri üzrə cəmi

355,725	326,593
---------	---------

Cəmi əməliyyat xərcləri

1,073,080	761,695
-----------	---------

* İşçilər ilə əlaqədar olan digər xərclər kateqoriyasına, əsasən vaxtaşırı olaraq işçilərə təqdim edilən tibbi siyorta, habelə təlim və peşə biliklərinin artırılması üçün və sosial tədbirlər üzrə (idman və istirahət) xərclər nəzərdə tutulur.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

9. DİGƏR XƏRCLƏR

31 dekabr 2008-ci il tarixinə 366 AZN məbləğində olan digər xərclər əsas vəsaitlərin silinməsindən yaranan zərər və məzənnə fərqi olmuşdur (müqayisə üçün, 2007-ci ildə: 18,125 AZN xəzinədarlıq tərəfindən alınmış borc qiymətli kağızlarının vaxtından əvvəl satılması nəticəsində yaranan zərər olmuşdur).

10. DÖVLƏT BÜDCƏSİNDƏN AYIRMALAR

Fondun əsas maliyyə mənbəyi Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ayırmalardır. Fondun yeganə sahibi dövlətdir. Fondun nizamnamə kapitalı yoxdur və bu səbəbdən həmin ayırmalar gəlir və xərclər haqqında hesabatda, «*Hökumət ayırmaları*» adlanan BMUS 20 şərtlərinə müvafiq qaydada tanınır.

Bəzi uzunmüddətli aktivlərin alınması Fond fəaliyyətə başladığı dövrdə ARMB tərəfindən maliyyələşdirilib. Fondu bina, avadanlıq və qeyri-maddi aktivlər ilə təmin etmək məqsədi ilə ARMB-dan alınmış vəsaitlər gələcək dövrün gəliri kimi uçota alınır və gəlir haqqında hesabatda müvafiq aktivlər üzrə köhnəlmə və amortizasiya nisbətində uçota alınır.

11. PUL VƏSAİTLƏRİ VƏ EKVİVALENTLƏRİ

Azərbaycan Manatı ilə	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
ARMB-da vəsaitlər Nağd pul vəsaitləri	870,561 1,859	682,447 46
Cəmi pul vəsaitləri və ekvivalentləri	872,420	682,493

12. XƏZİNƏDARLIQ QİYMƏTLİ KAĞIZLARI

31 dekabr 2008-ci il tarixinə Fondun 7,994,312 AZN məbləğində 9.75% illik faiz dərəcəli qısamüddətli xəzinədarlıq qiymətli kağızları mövcud olmuşdur.

O cümlədən, 31 dekabr 2008-ci il tarixinə xəzinədarlıq qiymətli kağızları üzrə yigilmiş faizlər 181,029 AZN-ə bərabər olmuşdur.

13. İPOTEKA KREDİTLƏRİ

İpoteka kreditləri haqqında məlumat aşağıda qeyd olunur:

Azərbaycan Manatı ilə	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
Rezident banklara yenidən maliyyələşdirilən ipoteka kreditləri	59,560,713	45,622,250
Cəmi ipoteka kreditləri	59,560,713	45,622,250

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

31 dekabr 2008-ci il tarixi üçün yenidən maliyyələşdirilən ipoteka kreditləri üzrə vəsaitlər, əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən 22 özəl kommersiya bankına verilmişdir (2007-ci ildə 1 dövlət və 22 özəl kommersiya bankına). Banklar arasında kreditlərin cəmləşməsi aşağıdakı kimi olmuşdur:

<i>Azərbaycan Manatı ilə</i>	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
“Texnikabank” ASC	16%	19%
“Bank Respublika” ASC	15%	11%
“Bank Standard” ASC	12%	10%
“Unibank” ASC	7%	6%
“Ata Bank” ASC	6%	8%
“Xalq Bank” ASC	6%	7%
“Azkredit Bank” ASC	5%	6%
“Nikoyl Bank” ASC	4%	3%
“Turan Bank” ASC	3%	4%
Digər banklar (ümumi portfelin 3%-dən az)	<u>26%</u>	<u>26%</u>
Cəmi ipoteka kreditləri	<u>100%</u>	<u>100%</u>

Aşağıdakı cədvəldə təminatın ədalətli dəyəri deyil, təminat ilə qorunan kreditlərin məbləği barəsində ümumi məlumat verilir:

<i>Azərbaycan Manatı ilə</i>	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
Daşınmaz əmlak və ya daşınmaz əmlaka hüquqlar ilə təminathlı kreditlər	59,560,713	45,622,250
Ehtimal edilən itkilər üzrə yaradılan ehtiyatlar çıxılmaqla	-	-
Cəmi müştəri kreditləri	<u>59,560,713</u>	<u>45,622,250</u>

31 dekabr 2008-ci il tarixinə rezident banklara verilmiş kreditlər üzrə fərdi kreditlər üzrə maksimal kredit riski 50,000 AZN olmuşdur (2007-ci il: 50,000 AZN).

2008-ci ildə yenidən maliyyələşdirmələr rəsmi siyahıda olan kredit təşkilatları tərəfindən daşınmaz əmlakın alınması məqsədi ilə son borc alınlara təqdim edilmiş kreditlərdir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

14. BİNA VƏ AVADANLIQLAR

Bina və avadanlıqlar aşağıda qeyd olunur:

Azərbaycan Manatı ilə	Mebel və qurğular	Komüütər və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
İllin dəyər üzrə					
31 dekabr 2006-ci il	22,588	85,496	26,125	-	134,209
Daxil olmalar	123,907	72,096	64,546	46,267	306,816
31 dekabr 2007-ci il	146,495	157,592	90,671	46,267	441,025
Daxil olmalar Silinmələr	8,888 -	17,333 (416)	- -	- -	26,221 (416)
31 dekabr 2008-ci il	155,383	174,509	90,671	46,267	466,830
Yığılmış amortizasiya					
31 dekabr 2006-ci il	2,011	6,540	4,438	-	12,989
İl üzrə tutulmalar	10,582	21,865	9,959	1,539	43,945
31 dekabr 2007-ci il	12,593	28,405	14,397	1,539	56,934
İl üzrə tutulmalar Silinmələr	20,424 -	40,781 (194)	13,601 -	9,253 -	84,059 (194)
31 dekabr 2008-ci il	33,017	68,992	27,998	10,792	140,799
Xalis balans dəyəri					
31 dekabr 2008-ci il	122,366	105,517	62,673	35,475	326,031
31 dekabr 2007-ci il	133,902	129,187	76,274	44,728	384,091

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

15. QEYRİ-MADDİ AKTİVLƏR

Qeyri-maddi aktivlərə program təminatı və lisenziyalar aididir. Balans dəyəri və amortizasiya üzrə dəyişikliklər haqqında məlumat aşağıda verilir:

Azərbaycan Manati ilə	Qeyri-maddi aktivlər	Cəmi
İllkin dəyər üzrə		
31 dekabr 2006-ci il	7,522	7,522
Daxil olmalar	35,998	35,998
31 dekabr 2007-ci il	43,520	43,520
Daxil olmalar	50,604	50,604
31 dekabr 2008-ci il	94,124	94,124
Yığılmış amortizasiya		
31 dekabr 2006-ci il	1,278	1,278
İl üzrə tutulmalar	5,058	5,058
31 dekabr 2007-ci il	6,336	6,336
İl üzrə tutulmalar	11,885	11,885
31 dekabr 2008-ci il	18,221	18,221
Xalis balans dəyəri		
31 dekabr 2008-ci il	75,903	75,903
31 dekabr 2007-ci il	37,184	37,184

16. DİGƏR AKTİVLƏR

Digər aktivlər aşağıda göstərilənlərdən ibarətdir:

Azərbaycan Manati ilə	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
İcarə haqqı üzrə avans ödənişləri	41,861	27,907
Əmlak və avadanlıqlar üçün avans ödənişləri	5,700	11,600
Xidmətlər üçün avans ödənişləri	9,557	7,154
Digər	380	477
Cəmi digər aktivlər	57,498	47,138

17. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıda göstərilənlərdən ibarətdir:

Azərbaycan Manati ilə	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il
Peşəkar xidmət haqları	35,400	35,400
Digər	3,862	19,138
Cəmi digər öhdəliklər	39,262	54,538

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

18. ÖDƏNİLƏCƏK VERGİLƏR

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, ARMB və onun funksional təşkilatları vergilərdən azaddır. Müvafiq olaraq, bu maliyyə hesabatlarında hər hansı cari və ya gələcək dövrlərin vergi aktiv yaxud öhdəlikləri üçün ayırmalar aparılmamışdır.

31 dekabr 2008-ci il üzrə vergi məsuliyyəti yol vergisi və vahidləşdirilmiş sosial vergidən ibarət olmuşdur.

Məhkəmə prosedurları

Bu günə qədər Fonda qarşı iddia irəli sürülməyib. Mövcud vəziyyətin təhlili göstərir ki, hər hansı əhəmiyyətli və əvvəlcədən nəzərdə tutulmamış itkilər baş verməyəcək və müvafiq olaraq maliyyə hesabatlarında hər hansı ehtiyat ayırmaları aparılmayıb.

19. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

“Əlaqəli tərəflər haqqında məlumat” adlanan BMUS 24 müddəalarına müvafiq olaraq, əlaqədar tərəf və ya əlaqəli tərəflər ilə əqlər dedikdə aşağıdakılardan nəzərdə tutulur:

- Birbaşa və ya dolayısı ilə, bir və ya bir neçə ortaq vasitəsi ilə: Fonda nəzarət edən, Fondun nəzarətində olan və ya Fond ilə eyni nəzarət altında olan tərəflər (o cümlədən təsisçilər, törəmə müəssisələr və ya əlaqədar təşkilatlar); Fondda iştirak payına və ya səhmlərə malik olub, Fond üzərində əhəmiyyətli təsir imkanlarına malik olan şəxslər; Fond üzərində birgə nəzarəti həyata keçirən şəxslər;
- Fondun əhəmiyyətli təsirə malik olduğu və investorun törəmə müəssisəsi və ya birgə müəssisəsi olmayan əlaqədar təsisatlar;
- Fondun iştirakçı olduğu birgə müəssisələr;
- Fondun və ya onun təsisçisinin əsas vəzifəli şəxsləri;
- (a) və ya (c) bəndlərində qeyd olunan şəxslərin yaxın qohumları;
- (c) və ya (d) bəndində qeyd olunan hər hansı şəxsin birbaşa və ya dolayısı ilə nəzarət etdiyi, digərləri ilə bərabər həmin şəxslərin nəzarət etdiyi və ya əhəmiyyətli təsirə malik olduğu, əhəmiyyətli səsvermə hüququ daşıdıqlı hüquqi şəxslər;
- Fondun və ya Fondun əlaqəli tərəfi olan hər hansı təsisatın işçiləri üçün nəzərdə tutulmuş əmək münasibətlərinə xitam verildikdən sonra tətbiq edilən imtiyaz və müavinətlər planları.

Əlaqədar tərəf ilə hər bir potensial münasibəti nəzərdən keçirəkən, diqqət sadəcə olaraq hüquqi formaya deyil, münasibətin mahiyyətinə yetirilir. 31 dekabr 2008-ci və 2007-ci il tarixləri üçün Fondun əlaqədar tərəflərilə aşağıdakı əqlərləri mövcud olmuşdur:

31 dekabr 2008-ci il Əlaqəli tərəfə münasibətdə balans	Maliyyə hesabatlarının bəndi üzrə müvafiq kateqoriyada cəmi	31 dekabr 2007-ci il Əlaqəli tərəfə münasibətdə balans	Maliyyə hesabatlarının bəndi üzrə müvafiq kateqoriyada cəmi
Əsas rəhbər işçilərin haqqı - qısamüddətli müavinət və imtiyazlar	127,562	686,648	82,666

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE AZƏRBAYCAN İPOTEKA FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)

20. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə instrumentları üzrə ədalətli dəyər haqqında məlumat “Maliyyə instrumentları – məlumatın təqdim edilməsi və açıqlanması” adlanan BMUS 32 və “Maliyyə instrumentları – uçot və qiymətləndirmə” adlanan BMUS 39 şərtlərinə əsasən təqdim olunur. Ədalətli dəyər dedikdə müvafiq biliçklər və əqli bağlamaq arzusuna malik olan tərəflərin ədalətli bazar şərtlərinə əsasən bağlaya biləcəkləri cari əqd üzrə maliyyə instrumentinin mübadilə edilə bilməli olduğu dəyər nəzərdə tutulur, lakin macburi qaydada və ya ləğv zamanı aparılan satış əndləri istisna olmaqla. Burada qeyd olunan təxminlər məcburi olaraq Fondun bazarda özünü hansısa instrument üzrə bütün aktivlərinin satışı nəticəsində əldə edə biləcəyi vəsaitləri eks etdirmir.

Fondun maliyyə aktivləri və passivlərinin ədalətli dəyərinin balans dəyəri ilə müqayisəsinin nəticələri aşağıda verilmişdir:

	31 dekabr 2008-ci il	31 dekabr 2007-ci il	
	Balans dəyəri	Ədalətli dəyəri	Balans dəyəri
Pul və pul vəsaiti ekvivalentləri	872,420	872,420	682,493
Xəzinədarlığın qiymətli kağızları	7,994,312	7,994,312	-
İpoteka kreditləri	59,560,713	59,560,713	45,622,250
			45,622,250

21. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Fondun fəaliyyətində risklərin idarə olunması mühüm əhəmiyyət daşıyır və Fondun fəaliyyətinin tərkib hissəsinə təşkil edir. Fondun fəaliyyəti ilə əlaqədar olan əsas risklər aşağıda qeyd olunur:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski

Fond qəbul edir ki, səmərəli və effektiv risklərin idarə olunması qaydalarının mövcud olması mühümüdür. Buna imkan vermək məqsədi ilə, Fond tərəfindən risklərin idarə olunması çərçivəsi işlənilərə hazırlılmışdır və onun əsas məqsədi Fondu risklərdən qorumaq və nəzərdə tutulan təxmin göstəricilərinə nail olmağa şərait yaratmaqdır. Risklərin idarə olunması çərçivəsi vasitəsi ilə Fond aşağıdakı risklərin idarə olunmasını aparır:

Kredit riski

Fond kredit riskini daşıyır və kredit riski dedikdə maliyyə instrumenti üzrə bir tərəfin öhdəliyini yerinə yetirməməsi və bununla qarşı tərəfə maliyyə zərəri vurması nəzərdə tutulur.

Coğrafi cəmləşmə

Rəhbərlik qanunvericilik və tənzimləmə rejimi üzrə risklər üzərində nəzarəti həyata keçirir və bunların Fondun fəaliyyətinə təsirini qiymətləndirir. Bu imkan verir ki, Fond Azərbaycan Respublikasında investisiya mühitindəki dəyişikliklərdən yaranan biləcək potensial zərərdə özünü qorusun.

31 dekabr 2008-ci və 2007-ci il tarixləri üçün, Fondun aktiv və passivləri Azərbaycan Respublikasında cəmləşmişdir.

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

Likvidlik riski

Likvidlik və faiz dərəcəsi risklərinin təhlili aşağıdakı cədvəldə verilir. Cədvəl aşağıdakı şərtlər əsasında hazırlanıb:

(i) qeyri-törəmə maliyyə passivlərinin qalan müqavilə müddəti, maliyyə passivlərinin (həm faiz, həm də ki, əsas borc üzrə ödənişlər nəzərə alınmaqla) pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmamış məbləğinə əsaslanması, Fond tərəfindən ödənişin tələb oluna biləcəyi ən tez tarix üçün, və

(ii) maliyyə aktivlərinin diskontlaşdırılmamış müqavilə müddətinə əsasən faiz də daxil olmaqla qeyri-törəmə maliyyə aktivləri üzrə əldə olunacaq mədaxil, lakin Fondun pul vəsaitlərinin hərəkətinin fərqli müddətə aid olacağını ehtimal etməsi istisna olmaqla.

	Ölçülmüş orta real faiz dərəcəsi	Bir aya qədər	Bir aydan üç aya qədər	Üç aydan bir ilə qədər	Bir ildən beş ilə qədər	Beş ildən artıq	Qeyri- müəyyən müddətli	31 dekabr 2008-ci il cəmi
AKTİVLƏR								
İpoteka kreditləri Xəzinadalarlığın borc kağızları	2%	-	-	6,046	495,940	59,058,727	-	59,560,713
	10%	-	4,080,342	3,913,970	-	-	-	7,994,312
Cəmi faiz yaradan aktivlər		-	4,080,342	3,920,016	495,940	59,058,727	-	67,555,025
Digər aktivlər Pul və pul vəsaiti ekvivalentləri		57,498	-	-	-	-	-	57,498
		872,420	-	-	-	-	-	872,420
CƏMI AKTİVLƏR	929,918	4,080,342	3,920,016	495,940	59,058,727	-	-	68,484,943
ÖHDƏLİKLƏR								
Təxirə salınmış golirlər		49,220	-	-	-	-	-	49,220
Digər öhdəliklər		39,262	-	-	-	-	-	39,262
CƏMI ÖHDƏLİKLƏR	88,482	-	-	-	-	-	-	88,482
Likvidlik boşluğu		841,436	4,080,342	3,920,016	495,940	59,058,727	-	-
Faiz dərəcəsi həssaslığı boşluğu*		-	408,034	391,518	9,919	1,181,175	-	-
Cəmi faiz dərəcəsinin həssaslığı boşluğu	-	408,034	799,552	809,471	1,990,646	-	-	-

* Faiz dərəcəsinin həssaslığı üzrə çatışmazlıq ölçülümiş orta real faiz dərəcəsinin faizli aktivlər ilə passivlərin fərqiənə tətbiqi ilə alınır.

**AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI NƏZDİNDE
AZƏRBAYCAN İPOTEKA FONDU**

**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2008-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜÇÜN (Davamı)**

	Ölçülmüş orta real faiz dərəcəsi	Bir aya qədər	Bir aydan üç aya qədər	Üç aydan bir ilə qədər	Bir ildən beş ilə qədər	Beş ildən artıq	Qeyri- müayyan müddətli	31 dekabr 2007-ci il cəmi
AKTİVLƏR								
İpoteka kreditləri	2%	-	-	-	296,162	45,326,088	-	45,622,250
Cəmi faiz yaradan aktivlər		-	-	-	296,162	45,326,088	-	45,622,250
Digər aktivlər		7,579	27,959	11,600	-	-	-	47,138
Pul və pul vəsaiti ekvivalentləri		682,493	-	-	-	-	-	682,493
CƏMİ AKTİVLƏR	690,072	27,959	11,600	296,162	45,326,088	-	-	46,351,881
ÖHDƏLİKLƏR								
Təxirə salınmış gəlirlər		63,509	-	-	-	-	-	63,509
Digər öhdəliklər		54,538	-	-	-	-	-	54,538
Ödəniləcək vergilər		344	-	-	-	-	-	344
CƏMİ ÖHDƏLİKLƏR	118,391	-	-	-	-	-	-	118,391
Likvidlik boşluğu		571,681	27,959	11,600	296,162	45,326,088	-	46,233,490
Faiz dərəcəsi həssaslığı boşluğu*		-	-	-	5,923	906,522	-	-
Cəmi faiz dərəcəsinin həssaslığı boşluğu	-	-	-	-	5,923	912,445	-	-

* Faiz dərəcəsinin həssaslığı üzrə çatışmazlıq ölçülmüş orta real faiz dərəcəsinin faizli aktivlər ilə passivlərin fərqinə təbiqi ilə alınır.

Bazar riski

Bazar riski faiz dərəcəsi riskini, valyuta riskini və Fonda aid olan digər qiymət ilə əlaqədar riskləri əhatə edir. Bunların qiymətləndirilməsi və ya təqdimatında 2008-ci il ilə 2007-ci illər üzrə hər hansı fərq olmamışdır.

Valyuta riski

Valyuta riski dedikdə xarici valyuta üzrə mübadilə məzənnələrinin dəyişməsi nəticəsində maliyyə instrumentinin dəyərinin dəyişməsi nəzərdə tutulur. Əsasən yerli valyutada işləməsi səbəbindən, maliyyə mövqeyi və pul vəsaitlərinin hərəkətinə münasibətdə Fond, əsas üstünlüyü təşkil edən valyutalar üzrə mübadilə məzənnələrinin dəyişməsi riski ilə üzleşmir.